

## Firuzə Əliyeva

*"Həyatın bütün sevin-ci bir uşağın təbəssümündə cəmlənib. Yalnız uşaqlar qüsursuz bir gülüşlə gül-meyi bacaralar. Bu balala-rın qüsürü da qüsursuz təbəssümləriydi".*

*Hər kəs Bəxtiyarı gü-lərüz simasıyla tanıdı. Bax-mayaraq ki, o da ailəsiylə birgə 11 oktyabrda erməni-lərin törətdiyi terrorun qur-banına çevrilmişdi. O, da-ğıntılar arasından yaralı və-ziyətdə çıxarılsa da üzün-dəki nuru, təbəssümü itir-mədi. Bəxtiyar, həmin ge-cənin qəhrəmanına, ümidi-nə əvərildi. Təəssüf ki, tə-latümlü gecədə heç də ora-da yaşıyan bütün uşaqlar şanslı deyildilər. Neçə mə-sum körpənin gözü yaşlı, neçə ailə evsiz qaldı. Hələ ana nəfəsini doyunca alma-yan, ata qucağında erkö-*

baş verənləri sükutla qarşı-ladı. Partlayışdan nitqi tutulan balanın hələ yenice dilinə aldığı kəlmələr elə nitqindəcə qurudu.

*"Mənim xəyəllərim vardi. Mənim öz dünyam vardi..."*

Xeyalları puça çevri-lərək şəhidlik zirvəsinə ucalanlar arasında 15 yaşlı Nigar Əsgərova da var. 17 Oktyabr... Daha bir müdhiş gecənin tarixidir.... Erməni daşnaklarının törətdiyi da-ha bir cinayətin gündündür. Bu gecə daha ağır idi. Bu gecə daha çox azyaşının canı yandı. Nigar, onların arasında böyüyü idi. O, 18



## Açılmayan sabah

(Gəncədə baş verən terror hadisəsində həlak olan azyaşlılara həsr olunur)



*yünləşməyə macəl tapma-yan 2 yaşlı Nilayın isə tale-yi daha acınacaqlı id. O, da-ğıntılar altında həm atasını, həm anasını, həm də nənesini itirdi. Düşmən onu bir neçə ay sonra dünyaya gələcək qardaşından və ya bacısından da ayırdı...*

oktyabr- Müstəqillik gününün-də dünyaya göz açıb. Ata-anasının körpə balalarını sevincə qucaqlarına al-maqlarından 15 il ötəcəkdi. Bəlkə də axşamdan qızları-nın ad gününə hazırlıq da görmüşdülər. Anası Nigarın ən sevdiyi yemekləri bışır-

sına başa gəldi. Bu gecə onun son şirin yuxusu oldu. Anası son dəfə balasını isti şalla bağladı, son dəfə bağ-rına basdı, son dəfə balasını qucaqlayıb ona laylay dedi.

*"Laylay dedim yatasan, şirin yuxuya batasan" Əbədi şirin yuxuya...*

Mədinənin bacısı Xə-dicənin isə geləcəyi hələ qabaqdadır. Ancaq o, bu fə-lakətdə ata-anasını, 1 yaşlı bacısını son mənzilə yola saldı. Ailəsindən, evlərin-dən geriyə qalan isə yalnız əmziyidir. Yaralı halda da-ğıntılar altından çıxarılan 3

dır, hələ ki tam ayılmayıb. Hərdən gözünü açanda isə anasını sayıqlayır. Sən sa-ğalıb ana-atanı axtaranda xalan sənə nə cavab verə-cəyini bilmir, Xədici.

17 oktyabr gecəsində daha 3 məktəblı də həlak oldu. Məktəb partalarında daha 3 yer də boş qaldı. 3 şagirdin geləcəyinə qaran-lıq çökdü. Ermənilərin əlləri daha 3 Azərbaycanlı mülki vətəndaşın qanına batdı. Dünyanın daha 3 günahsız sadə vətəndaşı qətlə yeti-rildi. Dünya tarixinə növbəti terror hadisəsi yazıldı. O tarix ki Məryəmlərin, Nigar-ların, Mədinələrin, Nilayla-rın, Sevillərin, Hüseynlərin



göz yaşları ilə, qanları ilə yazılıb. Bu körpələr vətənin sevinc yükünü öz ciyinlə-rində daşıdlılar. Onlar mərd-lik, kişi rəmzi olub torpağı-nı tərk etməyərək canlarını sıpər etdilər.

*"İnsan, təbəssüm i-le göz yaşı arasında gedib gələn bir rəqqasdır". Onla-rın göz yaşlarını Qarabağ torpaqlarında şanlı 3 rəngli bayraqımızı dalgalandıran ər oğullarımız silir. Onların qıdasını Azərbaycan ordu-su döyüş meydanında alır. Mərd ərənlərimiz şücaeti ilə dünyaya sübut etdilər ki, "Qarabağ Azərbaycan-dir!"*



Bəli, Gəncə soyqırımı bəşəriyyətin ən amansız tarixi hadisələrindən birinə çevrildi. Bir gecədə böyüyən 16 yaşlı Sevil, 8 yaşlı Hüseynin də valideynlərinin cansız bədəni o daşla-rın altında qaldı. İndi Hü-seyn ana qoxusunu bacı-sında tapacaq, indi o, həm də bacısına ata olacaq.

2 yaşlı Məryəm isə

mışdı, atası qızının ən sev-diyi hədiyyəni sürpriz ede-cəkdi. Nigar bəlkə tort şə-mını üfürərkən həyatdakı ən böyük arzusunu tutacaq-dı. Nə biləydi ki arzusu na-kam qalacaq balaya, düş-mən ən böyük sürprizi ha-zırlayıb?! Tariximizin ən əlamətdar günündə doğulan balanın elə ölüm günü də-tarix yazdı... Görəsən Nigar



böyüyəndə kim olacaqdı-həkim, hüquqşunas, ya mü-ellim?! Düşmən tənəsi 1 ya-lı Mədinənin də canı baha-

yaşlı qızçıqaz özü ilə əlində bərk-bərk sıxlığı əmziyini götürə bilməşdi. İndi yarala-rının acısını bu əmzik unut-durur. Hələ ki xəstəxanada-